



KAFEDRANIN TARİXİ:

ADPU-nun Şəki filialının “Humanitar fənlər” kafedrası 1992-ci ildə BDU-nun Şəki filialının eyniadlı kafedrasının bazasında yaradılmışdır. Kafedra müdiri vəzifəsini 13 mart 2017-ci il tarixədək f.e.d., prof. F.Q.İsmayılov həyata keçirmişdir.

2017-ci ilin iyul ayının 17-dən etibarən kafedraya tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Bünyamin oğlu Baxışov rəhbərlik edir.

Kafedranın fəaliyyəti Azərbaycan Respublikasında hazırda qüvvədə olan qanunvericiliyə həmçinin, filialın direktoru dos. Rafiq Rasulov tərəfindən 28 aprel 2017-ci il tarixdə təsdiq edilmiş Humanitar fənlər kafedrasının “Əsasnamə”si təşkil edilmişdir.

2019-2020-ci tədris ilində kafedrada 16 nəfər müəllim, bir nəfər laborant fəaliyyət göstərir. Kafedra əməkdaşlarından 2 nəfəri müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsinə (əməkdaşlardan 1 nəfəri tarix üzrə fəlsəfə doktoru, 1 nəfəri iqtisadiyyat üzrə fəlsəfə doktoru), 4 nəfəri müvafiq ixtisaslar üzrə magistr, digərləri isə (4 nəfər) müəllimdir (beşillik ali təhsilə malikdirlər). Əməkdaşlardan 4 nəfəri bu tədris müəssisənin (Bakı Dövlət Universitetinin Şəki filialını müxtəlif illərdə bitirmiş) məzunlarıdır.

ADPU-NUN ŞƏKİ FİLİALININ HUMANİTAR FİNLƏR KAFEDRASININ ƏMƏKDAŞLARI:

STATİK GÖSTƏRİCİLƏR: (2019-2020-cu tədris ilinə aid)

Humanitar fənlər kafedrasında 16 nəfər əməkdaş tədris prosesi ilə məşğul olur.

- 2 nəfər fəlsəfə doktoru
- 10 nəfər baş müəllim
- 6 nəfər müəllim
- 1 nəfər laborant

KAFEDRANIN ƏMƏKDAŞLARI:

[1. Baxışov Vüsal Bünyamin oğlu, kafedra müdiri](#)

2. Quliyev Seyidməmməd Əliqulu oğlu

3. Məhərrəmov Tahir Məhərrəm oğlu

4. Manaflı Həbibulla Şirin oğlu

5. Eminova Mirvari Abduləli qızı

6. Aslanov Vaqif Cumay oğlu

7. Süleymanova İlahə İzzət qızı

8. Zakirova Pakizə İsrayıl qızı

9. Əhmədova Rasimə Şamil qızı

10. Abdulsəlimli İbrahim Məmmədrəhim oğlu

11. İbrahimova Nübar Natiq qızı

12. Cabbarova Elnarə Oktay qızı

13. Kərimova Könül Telman qızı

14. Rasulova Səməra Rafiq qızı

15. Şükürov Vaqif Kamal oğlu

16. Cavadova Aygül Əli qızı. **TƏDRİS-KÖMƏKÇİ HEYƏT:**

1. Nəsirova Nuranə (laborant)

KAFEDRANIN ELMI FƏALİYYƏTİ:

Yarandığı dövrdən (1992-2020) bugünədək filial əməkdaşları tərəfindən 54 ədəd kitab və monoqrafiya, respublikamızda və xaricdə dərc olunan sahəvi elmi nəşrlərdə 310 elmi məqalə dərc edilmişdir. Dövr ərzində kafedra əməkdaşları respublikamızda və xaricdə keçirilmiş 20 yerli və beynəlxalq konfranslarda iştirak etmişlər.

Hazırda kafedra əməkdaşları tərəfindən 2 monoqrafiya (tar.ü.f.d., b.m. Vüsal Baxışov- Çuxur Səəd bəylərbəyliyi adlı monoqrafiya, b.m. Həbibulla Manaflı – M.Ə. Rəsulzadənin ədəbi irsinə və mətbu orqanlardakı fəaliyyətinə dair monoqrafiya), Kafedranın müdiri tarix üzrə fəlsəfə doktor, baş müəllim Baxışov Vüsal Bünyamin oğlunun

elmi tədqiqatının əsas istiqaməti Vətən tarixidir. O, Çuxur-Səəd bəylərbəyliyi sosial-iqtisadi həyatının araşdırılmasına dair 20 elmi məqalənin, "Səfəvilər dövründə Çuxur-Səəd bəylərbəyliyi sosial-iqtisadi həyatı" mövzusunda dissertasiyanın müəllifidir. Bundan əlavə Azərbaycan cəmiyyətinin müasir sosial-iqtisadi inkişafının və əhalinin maarifləndirilməsinə dair 3 kitabın həmmüəllifidir. Hazırda "Ermənistan SSR-də anti-azərbaycan siyasəti (1920-1945-ci illər)" adlı doktorluq dissertasiyası üzərində tədqiqatlarını davam etdirir.

- Kitablar:**
1. Sosial proseslərin hüquqi tənzimlənməsi. (Azərbaycanın şimal - qərb rayonlarının təhlili materialları əsasında) Bakı, Şirvanəşr, 2011. (kitab, həmmüəllif)
 2. Korrupsiyaya qarşı mübarizənin hüquqi tənzimlənməsi: beynəlxalq təcrübə və Azərbaycan. Bakı, Şirvanəşr, 2012. (kitab, həmmüəllif)
 3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Biz nələrə bilməliyik!. Bakı, Yeni Poliqrəfist, 2013. (kitab, həmmüəllif)
 4. "Qanımdan rəng alan gül. "Ağrıdağ" nəşriyyatı, Bakı- 2002. 260 səh.
 5. Kiş kəndi və onun məbədi (Azərbaycan və İngilis dillərində). "Çaşıoğlu" nəşriyyatı, Bakı, 2003. 2 ç.v.
 6. Miflik alma. MEA Folklor İnstitutu "Dədə Qorqud" jurnalı, Bakı-2003, Səh 82-87

7. "Odlu qol-boyun" (Kino ssenari). "Debut studiyası" Bakı-2003.
8. Teatr və zaman. "Ulduz" jurnalı. N.9. 2005.
9. "Şəki: tarixi naxışları" (Kino ssenari). "Yaddaş kinostudiyası", Bakı-2007.
10. Bizim dünya adlı bir evimiz var. (şeyrlər). "Nidayi-Şəms" nəşriyyatı. Təbriz. 2013,
11. Bizim dünya adlı bir evimiz var. (şeyrlər və poema). "Renessans-A" nəşriyyatı. Bakı, 2014,
12. Hüseyn xan Müştəq. Xronika. Bakı, 2015
13. Görkəmli adamların həyatı. Məcid Rəsulov. "Renessans-A" nəşriyyatı, Bakı, 2016.
14. Şəki üsyanı. 112 səh. (monoqrafiya)
15. Öyünc və güvənc qaynağı. "Nurlan" nəşriyyatı, Bakı, 2007, 224 səh, (monoqrafiya)
16. Gen yaddaşımızın poeziya dili, "OKA ofşet" mətbəəsi, Bakı, 2008, 128 səh. (monoqrafiya)
17. "Unutdurulmuş azman – Əliabbas Qədimov", "Apastroff nəşriyyatı Bakı, 2012., 203 səh. (həmmüəllif)
18. "Tariximiz poetik etüdlərdə: təhrifdən gerçəyə doğru. "Mütərcim" nəşriyyatı., Bakı, 2015 (monoqrafiya)
19. "Milli vicdanımızı dirçəldən böyük ideoloq"; "Elm və təhsil" , Bakı 2018 (monoqrafiya)
20. "Türk xalqları üzrə mühazirələr". "Renessans - A" , Bakı 2019 (dərs vəsaiti)

Elm və təcrübənin uğurlu vəhdətinə nail olmaqdan ötrü kafedra tərəfindən müxtəlif praktiki çöl tədqiqatlarının- arxeoloji, epiqrafik, etnoqrafik, folklor və s. kimi həyata keçirilməsi qərara alınmışdır və bu istiqamətdə əməli fəaliyyətin həyata keçirilməsinə başlanmışdır. Belə ki, artıq Böyük Qafqazın cənub ətəklərinin (Şəki rayonunun inzibati hüdudları daxilində) toponomik ekspedisiyası balamış, Şəki rayonunun Kiş və Oxud kəndlərində demək olar ki, çöl ekspedisiyaları başa çatdırılmış, həmin ekspedisiyaların ilkin hesabatı hazırlanmış, Şin kəndində isə ekspedisiya işləri dava etdirilir. Qış aylarında çöl tədqiqatının aparılmasının mümkün olmadığını nəzərə alaraq ekspedisiya nəticəsində əldə edilmiş materiallar üzrə tədqiqi və təhlilin aparılması nəzərdə tutulmuşdur. Universitet tələbələrinin bir qrupunun epiqrafik ekspedisiyada da iştirakı təmin edilmişdir.

Kafedrada görülmüş işlərin təbliği istiqamətində maarifləndirici funksiyaların yerinə yetirilməsinə kömək məqsədilə kafedranın fəaliyyətinin işıqlandırıldığı ildə 4 dəfə buraxılması nəzərdə tutulan "Humanitar fənlər kafedrasının bülleteni" adlı çap materialının nəşr olunur.

Proqramlar: "S.f. Ədəbi tənqid tarixi" proqramı. (baloniya təhsil sistemi üzrə bakalavr hazırlığı üçün) "050101-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisası üzrə. (Tədris proqramı). "Müəllim" nəşriyyatı, Bakı, 2014. 20 səh.

Əməkdaşlıq:

Humanitar fənlər kafedrası elmi, tədris fəaliyyətində Azərbaycan Dövlət Pedaqoji Universiteti, BDU-nin "Tarix fakultəsi" ilə əməkdaşlıq edir.

Tədris işi:

1. Azərbaycan tarixi
2. Seçmə fənn: Fəlsəfə
3. Arxeologiya
4. Qədim dünya tarixi
5. Orta əsrlər tarixi
6. Tarixə köməkçi fənlər
7. Müasir tarixi

8. Seçmə fənn: Müasir beynəlxalq münasibətlər
9. Türk xalqları tarixi
10. Multukulturalizm
11. Seçmə fənn: İqtisadiyyat
12. Azərbaycan şifahi xalq ədəbiyyatı
13. Ədəbiyyatşünaslığa giriş
14. Azərbaycan ədəbiyyatı tarixi
15. Dünya ədəbiyyatı
16. Seçmə fənn: Türk xalqları ədəbiyyatı
17. Seçmə fənn: Müasir Azərbaycan ədəbiyyatı
18. Seçmə fənn: Sosiologiya
19. Uşaq ədəbiyyatı
20. Azərbaycan ədəbiyyatı
21. İfadəli oxudan praktikum
22. Azərbaycan xalqının etnogenizi.
23. Asiya və Afrika ölkələri tarixi.
24. Müasir tarix.
25. Yeni tarix.
26. Seçmə fənn: Toponimika.
27. Ədəbiyyat nəzəriyyəsi.
28. Şərqi Avropa xalqları
29. Dinlər tarixi.
30. Seçmə fənn: Türk xalqlarının sovet dövrü tarixi.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş aparıcı fənlərə aid dərslik, dərs vəsaitləri, metodik vəsaitlər əldə edilmişdir. Bu fənlərin tədrisi Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqramlara istinadən həyata keçirilir. Kafedrada əsas fənlərlə yanaşı seçmə fənlər də tədris edilir. Tədris vəsaitləri kimi kafedra əməkdaşları tərəfindən hazırlanan ədəbiyyatlardan da istifadə olunur. Kafedra əməkdaşları bir sıra proqramlar tərtib etmişlər.

Humanitar fənlər kafedrası 2 ixtisas üzrə pedaqoji kadrların hazırlanması ilə məşğuldur:

1. Tarix və coğrafiya müəllimliyi
2. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Qeyd edilən ixtisaslara uyğun dərs vəsaitləri, dərslik və proqramlar əldə edilmişdir.

LAQ:

Ünvan: AZ5500, Şəki şəhəri, M. R. sulzadə pr., 305

Telefon: (024)246-0665,

Faks:

WEB-SAYT: sheki-adpu.az

E-mail: adpu_sheki@mail.ru

KAFEDRANIN TARİXİ: ADPU-nun Şəki filialının "Humanitar fənlər" kafedrası 1992-ci ildə BDU-nun Şəki filialının eyniadlı kafedrasının bazasında yaradılmışdır. Kafedra müdiri vəzifəsini

13 mart 2017-ci il tarixədək f.e.d., prof. F.Q.İsmayılov həyata keçirmişdir.

2017-ci ilin iyul ayının 17-dən etibarən kafedraya tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Bünyamin oğlu Baxışov rəhbərlik edir.

Kafedranın fəaliyyəti Azərbaycan Respublikasında hazırda qüvvədə olan qanunvericiliyə həmçinin, filialın direktoru dos. Rafiq Rasulov tərəfindən 28 aprel 2017-ci il tarixdə təsdiq edilmiş Humanitar fənlər kafedrasının "Əsasnamə"si təşkil edilmişdir.

2017-2018-ci tədris ilində kafedrada 17 nəfər müəllim, bir nəfər laborant fəaliyyət göstərir. Kafedra əməkdaşlarından 6 nəfəri müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsinə (əməkdaşlardan 4 nəfəri tarix üzrə fəlsəfə doktoru, 1 nəfəri iqtisadiyyat üzrə fəlsəfə doktoru, 1 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent), 4 nəfəri müvafiq ixtisaslar üzrə magistr, digərləri isə (3 nəfər) müəllimdir (beşillik ali təhsilə malikdirlər). Əməkdaşlardan 4 nəfəri bu tədris müəssisənin (Bakı Dövlət Universitetinin Şəki filialını müxtəlif illərdə bitirmiş) məzunlarıdır.